

Qürbətdən gələn sorağımız...

Azərbaycan Ordusunun tarixi Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ayrılmaz tərkib hissəsidir. Milli Ordunun yaradılması, formalasdırılması, qısa müddət ərzində real hərbi qüvvəyə çevriləməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Hərbi Nazirliyin fəaliyyətinin çox mühüm, şərəfli səhifələrindən birini təşkil edir.

Səməd bəy Məşədibəy oğlu Rəfibəyov (Türk Silahlı Qüvvələrindəki xidmet dəftərcəsində Əbdülsəməd bəy Sayqın və ya Əbdülsəməd bəy Sayqın Rəfibəyəzadə kimi qeyd edilmişdir R.R.) 1892-ci ildə Gəncə şəhərinin Balabağban qəsəbəsində anadan olub. 1916-ci ildə Tiflis Hərbi Məktəbini bitirib və 7-ci Qafqaz sərhəd süvari alayında poruçik hərbi rütbəsində həqiqi hərbi xidmətə başlayıb. Həmin il iyulun 1-dən 1917-ci il de-

lan 7-ci Şirvan piyada alayının komandiri vəzifəsinin icraçısı təyin olunur. Onun işgüzərlərini və şəxsi heyətə qayğısını nəzərə alaraq, mən xüsusi təqdimatla Rəfibəyova vaxtından əvvəl podpolkovnik hərbi rütbəsi verilməsi üçün hökumət qarşısında vəsatətlə çıxış etdi və hökumətin 25 yanvar 1920-ci il tarixli qərarı ilə ona podpolkovnik hərbi rütbəsi verildi. Əmri elan etməklə səmimi qəldən podpolkovnik Rəfibəyova vicedanlı və



kabrin 6-dək bu alayda rota komandiri olmuşdur. 1918-ci ilin yanварında yeni yaradılan Müsəlman korpusu 1-ci diviziyanın 1-ci Bakı atıcı alayında piyada bölgünün komandiri kimi bolşevik-dاشnak dəstələrinə qarşı vuruşub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Səməd bəy Rəfibəyova Qafqaz İsləm Ordusunun tərkibində nümunəvi xidmətlərinə və döyüslərdə göstərdiyi igitliyə görə 1918-ci il iyulun 2-də şabs-kapitan hərbi rütbəsi verilib. Avqust ayında Nuru paşanın təqdimatı ilə Azərbaycan Dəmir Yollarına mühəqqəti olaraq komissar təyin edilib.

Türk qoşunları Azərbaycanı tərk etdikdən sonra hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 3 fevral 1919-cu il tarixli 55 H nömrəli əmri ilə Səməd bəy Rəfibəyov qərargahı Cavanşir qəzasının Ağdam bölgəsində yerləşən 1-ci piyada alayı üçüncü taborunun komandiri təyin edilib. Nümunəvi xidmətlərinə görə hərbi nazirin təqdimatı ilə Nazirlər Şurası Sədrinin 25 iyun 1919-cu il tarixli 28 H nömrəli əmri ilə ona kapitan hərbi rütbəsi verilib. 1919-cu il avqustun 26-da hərbi nazirin 373 H nömrəli əmri ilə yeni yaradılan əlahiddə Lənkəran ehtiyat taboruna komandır təyin olunub. Həmin tabor 1919-cu il dekabrın 1-dən AXC Ordusunda aparılan təşkilati-ştat dəyişikliyi ilə əlaqədar 7-ci Şirvan piyada alayı kimi yaradılıb və kapitan Rəfibəyov həmin alayın komandiri olub. 1920-ci ilin əvvəllərində Qarabağda vəziyyət yenidən gərginləşəndə hərbi nazir 25 yanvar 1920-ci il tarixli 54 H nömrəli əmri ilə vaxtından əvvəl podpolkovnik hərbi rütbəsi verilməklə Səməd bəy Rəfibəyovu birinci piyada diviziyasının birinci Cavanşir piyada alayına komandır təyin edib. Hərbi nazir Səməd bəy Mehmandarov S.Rəfibəyovun təyinat əmrində onun Vətən qarşısındaki xidmətlərini yüksək qiymətləndirərək bunları bildirmişdir:

— “Mənim 26 avqust 1919-cu il tarixli 373 H nömrəli əmrimlə, indi podpolkovnik S.Rəfibəyov yeni yaradılan Lənkəran ehtiyat taborunun komandırı vəzifəsinə təyin olunub. Ölkənin və gənc ordumuza qarşısında məsuliyyətini yaxşı bilən Rəfibəyov bütün enerjisini və biliyini Lənkəran taborunun formalasmasına yönəldərək, qısa müddət ərzində yüksək nəticələr əldə etməklə döyük qabiliyyətlə bir hərbi hissəni formalasdırır. Təcrübəli və savadlı bir zabit kimi Səməd bəy daha sonra mənim 1 dekabr 1919-cu il tarixli 551 nömrəli əmrimlə yeni yaradı-

“Ermənistən hərəkatı” və “İraq cəbhəsi” adlanan döyük əməliyyatlarında fəal iştirak etmişdir. 1921-ci ilin martından 1922-ci ilin noyabrına kimi Şərqi Cəbhəsi qərargahında tərcümə şöbəsinin rəisi vəzifəsində işleyib. 1922-ci ilin noyabrından 1924-cü ilin noyabrına kimi 6-ci süvari diviziyasının 15-ci süvari alayı komandirinin müavini olub. 1924-cü ilin noyabrından 1928-ci ilə kimi isə həmin diviziyanın qərargahında əlaqələndirici zabit vəzifəsində çalışıb.

1928-1930-cu illərdə hərbi məktəbdə tekmilləşdirmə kurslarında təhsil alıb. Təhsilini bitirdikdən sonra 13-cü süvari alayında bölük komandiri vəzifəsinə irəli çəkilib. Həmin alayda 1932-ci ilədək

Vətənsevərlik və sədaqət nümunəsi

səmimi xidmətlərinə görə təşəkkür elan edirəm və əminəm ki, yeni xidmət yerində də ona göstərilən etimadı doğruldaraq qısa müddət ərzində hərbi hissənin döyüş qabiliyyətini lazımı səviyyəyə qaldıracağdır”.

Diviziya komandirlərinin, eləcə də hərbi nazirin müavini, general Əliağa Şıxlinskiin raportlarında da Səməd bəy Rəfibəyov savadlı və bacarıqlı komandır kimi xarakterizə edilib. Alay, briqada və diviziya komandırı vəzifələrinə zabitlər şəxsən hərbi nazir tərəfindən seçilərək təyin olunur. Seçim zamanı onların hərbi biliyi, təcrübəsi, şəxsi keyfiyyətləri, xalqına və dövlətinə sadıqliyi əsas məyar kimi götürülürdü. Səməd bəy Rəfibəyovda bu keyfiyyətlər olmasayı, hərbi nazir onu Qarabağ kimi çox çatın və mürəkkəb bölgədə alay komandırı vəzifəsinə təyin eləməz və bir ildə iki dəfə yeni hərbi rütbəyə layiq görəndi. Bu etimadı podpolkovnik Səməd bəy Rəfibəyov öz gərəklə xidmətləri ilə qazanmışdı.

Podpolkovnik Səməd bəy Rəfibəyov 1920-ci ilin mart və aprel aylarında Xankəndində və Əskəranda milli hökumətimizə qarşı qiyam qaldıran erməni daşnakları ilə döyüşlərdə qəhrəmanlıq göstərənlərdən biri olmuşdur. Azərbaycan Ordusunun əməliyyat komandanı olan general Həbib bəy Səlimovun general Əliağa Şıxlinskiyə ünvanlanmış raportuna görə, Səməd bəy dörd günlük Keşikçəndə əməliyyatında özünü yaxşı cəhətdən göstərə bilmüşdür. Azərbaycanda sovet hakimiyyəti qurulduğda onunla barişmayıb, 1920-ci il mayın sonu – iyunun əvvəllərində rus bolşevikləri ilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Gəncə üsyanında qeyri-bərabər döyüşlərdə peşkar zabit kimi vuruşub. Gəncə və Qarabağdakı üsyan yatırıldıqdan sonra komandırı olduğu hərbi hissənin sağ qalan bir qrup heyəti ilə birlikdə Türkiyəyə keçib və Azərbaycan süvari alayı kimi Türk Qoşunlarının tərkibində Şərqi Cəbhəsində vuruşub. O, qardaşı Eyyub bəylə Türkiyəyə getdikdən sonra, digər qardaşları İlyas bəy və Cəlil bəy repressiya olunur, ailələri isə Sibir və Qazaxistana uzun müddətə göndərilirlər. Bacıları Fırəngiz xanım isə üç oğlu və üç qızı ilə Qırğızistana sürgün edilirlər.

Türk ordusunda həqiqi hərbi xidmətə qəbul edilmə tarixi xidmət dəftərcəsində 1 iyun 1918-ci il (01 temmuz 1336-cı il) göstərilir. Böyük ehtimalla bu tarix Nuru paşanın komandanlığı ilə Qafqaz İsləm Ordusunda həqiqi hərbi xidmətə daxil olma tarixidir.

1920-ci il iyulun 1-də İstiqlaliyyət mühərribəsinin Şərqi Cəbhəsində Türkiyə ordusunun tərkibində yaradılan Azərbaycan süvari alayının komandırı təyin olunan Səməd bəy ermənilərlə aparılmış Qars və Sarıqamış əməliyyatlarında da iştirak etmişdir. O, həmin vəzifədə 1921-ci ilin martına kimi xidmət göstərmişdir.

xidmət edib, sonra 5-ci süvari alayına keçirilib. 1935-ci ildə 5-ci süvari alayı qərargahında xidmətdə olarkən alay komandırı vəzifəsini icra edib. 1938-ci ildə 41-ci süvari alayı komandirinin müavini vəzifəsində xidmət göstərib və 1940-ci ilədək həmin vəzifədə çalışıb. 1940-ci ilin əvvəllərində 3-cü ordunun kəşfiyyat şöbəsinin rəisi təyin olunub. 1942-ci il avqustun 15-də isə 45-ci süvari alayının komandırı vəzifəsinə təyin edilib və az müddət sonra polkovnik rütbəsi alıb. 28 avqust 1948-ci ildə daha yuxarı – general-major rütbəsinə yüksələrək, 2-ci süvari briqadasının komandırı vəzifəsinə irəli çəkilib.

Bəzi mənbələrdə onun Türkiye ordu suna xidmətə qəbul edilərkən polkovnik hərbi rütbəsində olduğu bildirilir, Türkiye Silahlı Qüvvələrində xidmətdə olarkən 1952-ci il avqustun 2-də tərtib edilmiş xidmət dəftərcəsində görünür ki, ona 30 avqust 1942-ci ildə Türkiye ordusunda polkovnik (albay) hərbi rütbəsi verilmişdir. Səməd bəy Rəfibəyov Türkiye Cümhuriyyətində soyad qanunu çıxanda Əbdülsəməd bəy Sayqın adını götürmüştür. Onun Türkiye Silahlı Qüvvələrindəki xidmət dəftərcəsində, eyni zamanda, Əbdülsəməd bəy Sayqın Rəfibəyəzadə də qeyd edilmişdir. 1952-ci il avqustun 2-də general-major Əbdülsəməd bəy Sayqın Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının inspeksiya qrupunun üzvü olur və həmin vəzifədən ehtiyata buraxılır. General-major Əbdülsəməd bəy Sayqın Səməd bəy Məşədibəy oğlu Rəfibəyov) qardaş Türkiye ordusunda həqiqi hərbi xidmətdə olarkən İstiqlal savaşında fəal iştirak edib, “Hərb” və birinci dərəcəli “İstiqlal” medalları ilə təltif olunub. Əbdülsəməd bəy Sayqın hərbi xidmətdə və ehtiyatda ikən qardaş Türkiyədə Azərbaycan siyasi mühacirləri ilə daim six əlaqədə olmuş və Azərbaycanın yenidən müstəqilliyyət qovuşması üçün mübarizə aparmışdır.

Xalqımızın bu vətənpərvər oğlu qardaş Türkiye ordusunda general-major hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlı zabitdir.

Hərbi xidmətinin sonlarında Ədirnə və Qarsdakı Türkiye qoşunlarının komandanı vəzifəsinə qədər yüksələn Əbdülsəməd bəy Sayqın 1980-ci il yanvarın 19-da ömrünün 88-ci ilində qardaş Türkiyənin İstanbul şəhərində vəfat edib və orada dəfn olunub.

Generalın həm Azərbaycan Xalq Cümhuriyyəti ordusunda, həm də Türkiyə ordusundakı xidmətləri, onun əqidə bütövlüyü, dürüstlüyü, zabit əyilməzliyi, hər iki qardaş xalqın qarşısında sədaqətli xidmətləri gələcək nəsilərin də xatirələrində yaşaması, indiki və gələcək nəsilərə sədaqət nümunəsi olmalıdır.

Ruslan RƏFİZADƏ,
“Xalq qəzeti”